

1. **Azərbaycan Demokratik Respublikası Silahlı Qüvvələrinin yaranma tarixi hansıdır?**
 A) 1918-ci il mayın 28-i
 B) 1991-ci il oktyabrın 9-u
 C) 1918-ci il iyunun 26-sı
 D) 1918 –ci il dekabrın 31-i
 E) 1918- ci il fevralın 23-ü
2. **Ordunun yüksək döyüş hazırlıqlı və döyüş qabiliyyətli olmasının əsas şərti nədir?**
 A) Bölmələrin qərargahdan hansı məsafədə yerləşməsi
 B) Şəxsi heyətin sayı
 C) Zabit və gizir heyətinin fiziki hazırlıq səviyyəsi
 D) Məhkəmə hərbi intizam
 E) Dayaq məntəqələrinin mühəndis təchizatlı olması
3. **Binoklda müşahidə edilən düşmən əsgərinin boyu (1.7m) şkalanın bir kiçik bölgüsünə (0-05) bərabərdir. Düşməne qədər olan məsafəni hesablayın.**
 A) 40 m B) 300 m C) 340 m
 D) 400 m E) 440 m
4. **Bölük (batareya) növbətçisi kimlərdən təyin edilir?**
 A) Çavuşlardan və müstəsna hallarda isə yaxşı hazırlıqlı əsgərlərdən
 B) Ancaq çavuşlardan
 C) Böliyyənin baş çavuşlarından
 D) Tağım komandirlərinin müavinlərindən
 E) Bütün variantlar doğrudur
5. **Bölük (batareya) növbətçisinin sayını kim müəyyən edir?**
 A) Bölük (batareya) komandiri
 B) Böliyyənin baş çavuşu
 C) Tağım komandiri
 D) Hissə komandiri
 E) Bütün variantlar doğrudur
6. **Bölük (batareya) növbətçisi cavabdeh deyil.**
 A) Bölükdə (batareyada) daxili intizamın saxlanması
 B) Günün nizam qaydalarının dəqiq yerinə yetirilməsinə
 C) Bölük əmlakının, əsgər və çavuşların şəxsi əşyalarının qorunmasına
 D) Gün növbətçilərinin düzgün xidmət etmələrinə
 E) Əsgər və çavuşların mənavi-psixoloji hazırlığına
7. **Növbətçilik müddəti ərzində bölük (batareya) növbətçisi nə vaxt dincəla bilər?**
 A) Yalnız gündüz səhər saatlarından başlayaraq saat 10.00-dan 14.00-a qədər
 B) Yalnız gündüz günorta saatlarından başlayaraq saat 13.00-dan 16.00-a qədər
 C) Yalnız gecə saatlarından başlayaraq saat 23.00-dan 05.00-a qədər
 D) Növbətçilik müddəti ərzində bölük (batareya) növbətçisi istirahət etmir.
 E) Bütün variantlar doğrudur.
8. **Növbətçi yerinin təchizatına aid deyil.**
 A) Bölük (batareya) növbətçisinin sənədləri
 B) Bölük (batareya) növbətçisinin və gün növbətçilərinin istirahəti üçün çarpayı
 C) Tumba (ağacdan)
 D) Telefon və yanğınsöndürmə əşyaları
 E) Azərbaycan Respublikası SÇ-nin nizamnamələri
9. **Sıra ilə yerləşən əsgəri salamlama üçün rəisə nə qədər qalması manqa komandiri komandan verməlidir?**
 A) 10-15 addım B) 15-20 addım
 C) 20-25 addım D) 25-30 addım
 E) 30-35 addım
10. **Tankın zəif yerlərinə aid deyil.**
 A) Hərəkət hissəsi (turtul)
 B) Korpusun arxa və yan tərəfləri
 C) Müşahidə cihazları
 D) Topun və pulemyotların lülələri
 E) Korpusun ön tərəfi (alın hissəsi)
11. **Hansı tank ələhinə mina deyil?**
 A) TM -57 B) ПДМ-6 C) TM-62
 D) TM-62M E) ТМК-2
12. **Aşağıdakılardan hansı sarğıların növünə aid deyil?**
 A) Yumşaq sarğılar B) Bərkiyən sarğılar
 C) Sıxıcı sarğılar D) Kəndirvari sarğılar
 E) Yapışqan sarğılar
13. **Qanaxmanın neçə növü var və hansılardır?**
 A) 1 təziqli qanaxma
 B) 2 təziqli və müləim qanaxma
 C) 3 arterial,venoz və kapillyar qanaxma
 D) 4 arterial,venoz, kapillyar və müləim qanaxma
 E) Bütün variantlar yanlışdır